

bir xəyal qur...

~~~~~  
Kitabın sahibi

~~~~~  
Oxu tarixi



Ürək ver

# BALACA QARA BALIQ

SƏMƏD BEHRƏNGİ

Fars dilindən tərcümə:

Ariz Tarverdiyev

İllüstrator:

Nəcməddin Asma



Koordinator: Amin  
Redaktor: Toğrul MUSAYEV  
Korrektor: Flora ƏLİYEVA  
Dizayn və tərtibat: İsmayıł SÜLEYMANLI

صەمەد بەھرەنگى  
ماھى سىياه كوچولۇ

**Səməd Behrəngi**  
**BALACA QARA BALIQ**

Bakı, "Simurq" Nəşriyyatı – 2023, 80 səh.

**© Səməd Behrəngi / 1968**  
**© Parlaq İmzalar MMC / 2023**  
Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmasına qadağandır.

Simurq Nəşriyyatı | 14



SİMURQ – Parlaq İmzalar MMC-yə məxsus markadır.

[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
simurq@parlaqimzalar.az  
[facebook.com/simurqkitab](https://facebook.com/simurqkitab)  
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNТ" MMC  
Çap tarixi: 03.04.2023  
Sifariş: 04(19)/23

**Səməd Behrəngi** 1939-cu il iyunun 24-də Təbriz şəhərində anadan olub. İlk təhsilini elə orada alan Behrəngi məktəbi bitirdikdən sonra kənd-kənd gəzərək müxtəlif bölgələrdə ibtidai sinif müəllimi kimi çalışıb. 1958-ci ildə Təbriz Universitetinin Filologiya fakültəsinin ingilis dili bölməsinə qəbul olub.

Behrəngi uşaqlar üçün hekayələr yazmaqla yanaşı, Azərbaycan nağıllarını toplayıb, onları fars dilinə çevirib. Dövrünün Əhməd Şamlı, Füruğ Fərruxzad kimi məşhur şairlərinin şeirlərini isə Azərbaycan dilinə çevirib.

Ona dünya şöhrəti gətirən əsəri – “Balaca Qara Balıq” 1968-ci ildə çap olunub. Kitab 1974-cü ildə illüstrasiyalarına görə Hans Xristian Andersen mükafatına layiq görüldü. Behrənginin əsərləri italyan, fransız, ingilis, türk dillərinə tərcümə olunub.

Yazıcı 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəkildə boğularaq ölüb.

**Ariz Tarverdiyev** 1988-ci il noyabrın 5-də anadan olub. 2006-ci ildə BDU-nun Şərqsünaslıq fakültəsinin fars dili və ədəbiyyatı bölməsinə qəbul olub. 2010-cu ildə elə həmin universitetin Şərqsünaslıq fakültəsinin magistratura pilləsində İran ədəbiyyatı üzrə ali təhsilini davam etdirib.

7 roman, 3 şeir məcmuəsini dilimizə qazandıran tərcüməçi daha çox məşhur İran yazıçısı Mustafa Məsturun əsərlərinin tərcüməsi ilə tanınır. Ariz Tarverdiyev tərcümə və ədəbi əlaqələr sahəsində xidmətlərinə görə 2015-ci ildə Təbriz Universitetinin fəxri mükafatına layiq görüllüb.



## **Uşaqlara müraciət**

Uşaqlar, gələcək, şübhəsiz, sizin əlinizdədir. Bu, yaxşısıyla da, pisiyələ də sizindir. Siz istəsəniz də, istəməsəniz də, böyüyəcək, zamanla birgə irəliləyəcəksiniz. Atanızın, böyüklerinizin ardınca gedib onların yerini tutacaq, hər şeyi əldə edəcəksiniz. Həyata pisiyələ, yaxşısıyla sahiblənəcəksiniz. Kasıblıq, zülm, zorakılıq, ədalət, xoşbəxtlik, qəm-qüssə, tənhalıq, kötək, iş, işsizlik, zindan və azadlıq, xəstəlik və çarəsizlik, aclıq, lüt-üryan, səfil həyat kimi cəmiyyətin yüzlərlə yaxşı və pis tərəfləri ilə qarşılaşacaqsınız. Xəstəliklərə çarə tapmaq üçün əvvəlcə onun səbəbini tapmaq lazımdır. Məsələn, həkim xəstəni müalicə edərək əvvəlcə o

xəstəliyi törədən virusları axtarıb tapır, sonra isə onun əleyhinə dərman verir. İctimai xəstəlikləri də aradan qaldırmaq üçün bu işi görməliyik. Sağlam bədəndə xəstəlik olmaz. Sağlam cəmiyyətdə də xəstəlikdən heç bir əlamət olmamalıdır.

İstismar, hədə-qorxu, zorbalıq, yalan, iftira, oğurluq, savaş kimi xəstəliklərəancaq qeyri-sağlam cəmiyyətlərdə rast gəlinir. Bütün bu xəstəlikləri müalicə etmək üçün onu yaradan səbəbləri tapmalıyıq. Həmişə özünüzə sual verin, məsələn, nəyə görə sinif yoldaşınızı toxuculuq fabrikində işləməyə göndərirlər? Niyə bəzi insanlar oğurluq edirlər? Nəyə görə hər yerdə müharibə gedir, qan töküür? Öləndən sonra, görəsən, nə olur? Bu dünyaya gəlməmişdən qabaq mən nə idim? Dünyanın sonu necə olacaq? Müharibələr, acliq, səfalət nə zaman bitəcək? Cəmiyyəti və onun problemlərini anlayanadək beyninizdə minlərlə bu cür sual yaranacaq. Onu da bilin ki, cəmiyyət evinizin dörd divarından ibarət deyil. Bizim həmvətənlərimizin yaşadığı hər bir nöqtə cəmiyyətin bir parçasıdır. Ucqar kəndlərdən tutmuş böyüklü-kiçikli

şəhərlərə, palçıqlı, lehməli kənd yollarından  
şəhərin təmiz küçələrinə, kasıb kəndlilərin  
milçəklərlə dolu kiçik, qaranlıq daxmalarından  
tutmuş varlı şəhərlilərin dəbdəbəli, nəhəng  
qəsrlərinə kimi, əkinçi, fəhlə, toxucu övladla-  
rından tutmuş hər gün ən pis halda toyuqlu  
plov, hinduşka, banan, portağal yeyən uşaqla-  
ra qədər... Bu cəmiyyət sizə atalarınızdan miras  
qalıb. Siz atalarınızdan qalan mirası övladları-  
nınə olduğu kimi ötürməməlisiniz. Çalışın pis  
işlər görməyin, hətta bu vərdişləri birdəfəlik  
tərk edin. Yaxşılıq üzərinə yaxşılıq əlavə edin.  
Pisliklərə çarə tapın, ya da onu yerli-dibli məhv  
edin. Cəmiyyət olduğu kimi qorunub saxlanıla-  
sı bir əmanət deyil.

Cəmiyyəti tanımaq, coxsayılı suallara cavab  
tapmaq üçün bir neçə yol var. Məsələn, kənd-  
lərə, şəhərlərə səfər etmək, müxtəlif insanlarla  
ünsiyyət qurmaq, onları dinləmək bu yollar-  
dan biridir. Başqa bir yol isə kitab oxumaqdır.  
Əlbəttə, hər kitabı deyil. Bəziləri deyirlər ki,  
hər kitabı bircə dəfə oxunmağa dəyər. Bu,  
cəfəngiyatdır. Dünyada o qədər gözəl kitablar  
var ki, ömrümüz heç onların yarısının yarısını


da oxumağa bəs eləməz. Kitabların arasından gərək yaxşısını seçəsiniz. Beyninizdə yaranan cürbəcür suallara dürüst cavab verən kitabları seçin. O kitabları ki, bizi öz cəmiyyətimizlə, başqa millətlərlə tanış edir, nöqsanları üzə çıxarır. Baş qatan və ya qorxu yaradan mənasız kitablarancaq cırıb yandırmaq üçün işə yaraya bilər.

Uşaqlar nağılları, hekayələri həvəslə oxuyurlar. Dəyərli nağıllar sizi insanlarla, həyatın özü ilə tanış edir, xəstəliklərin səbəbini izah edir. Hekayə oxumaq, sadəcə, əyləncəli məşğuliyyət deyil. Ona görə mən də istəmərəm ki, ağıllı uşaqlar mənim hekayələrimi, sadəcə, əyləncə xatirinə oxusunlar.

*Səməd Behrəngi*



Çillə gecəsi idi. Qoca balıq dənizin dibində nəvə-nəticələrindən on iki minini başına yiğib onlara nağıl danışındı:







– Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O, anası ilə birgə arxda yaşayırıdı. Həmin arx dağın boz qayalarından süzülüb dərənin dibiyə axırdı.

Balaca Qara Balıq və anasının yuvası tavanı yosunlardan ibarət qara bir daşın arxasında idi. Onlar gecələr yosunların arasındaca yatırıdılar. Balaca balığın bircə arzusu var idi, o da yuvalarından ay işığını görmək.

Ana və bala səhərdən axşama qədər gah bir-birinin ardınca düşüb üzür, gah o yana-bu yana gedib gəlir, gah da başqa balıqlara qoşulub sürətlə bircə qarış yerdə gəzişirdilər.

Balaca Qara Balıq anasının bircəsi idi – ananın tökdüyü on min küründən təkcə bu balaca salamat çıxmışdı.

Bir neçə gün idi ki, o fikrə dalır, az danışırıdı. Tənbəl-tənbəl, könülsüz elə hey o tərəf-bu tərəfə gedib geri üzür, çox vaxt anasından geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, balasının, sadəcə, kefi yoxdur, tezliklə keçib-gedər. Amma, sən demə, Balaca Qara Balığın dərdi varmış...

